



BİNƏQƏDİ



Baku 2015
1ST EUROPEAN GAMES

№22 (116) | 12 iyun 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

"Bakı-2015" in məşəli paytaxt küçələrində...

Prezident İlham Əliyev "Sadko" limanında məşəli qəbul edib

Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan "Atəşgah"da start götürən məşəli Azərbaycanın hər bir güşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.

Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı "Sadko" limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobilə "Sadko" limanına gəliblər. Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərərətə qarşılayıblar.

Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yən alıb. Azərbaycan Prezi-

denti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib.

Dənizkənarı Milli Parka toplaşanlar məşələ irəliləyən dövlətimizin başçısını "Yaşasın Azərbaycan!", "Prezident İlham Əliyevə eşq olsun!", "Birinci Avropa Oyunlarına uğurlar!" nidaları ilə alqışlayıblar.

Azərbaycan Prezidenti birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən müharibəsi veteranı Fatma Səttarovaya təqdim edib. Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlayıb.

Qürurverici çoxsaylı idman yarışlarını özündə birləşdirən birinci Avropa Oyunlarının məşəlinin Bakı marşrutunun növbəti məkanı möhtəşəm Ağ Şəhər bulvarı olub. Çoxsaylı məşəllərin bir-birinə ötdükləri "Bakı-2015" in məşəli estafet boyunca böyük coşğu ilə qarşılanıb. Ağ Şəhər bulvarına səyahətini başa çatdıran məşəl yenidən paytaxtın mərkə-



zinə doğru irəliləyib.

Paytaxtın Neftçilər prospekti daha izdihamlı olub. "Bakı-2015" in məşəli estafetinin layiq görülmüş xalq artisti Arif Babayev burada məşəli Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevə təqdim edib.

Süvarilərin müşayiəti, bu unudulmaz anların sevincini yaşayan çoxsaylı insanların sürəkli alqışları altında birinci xanım Mehriban Əliyeva mə-

şəli Montröy Beynəlxalq caz festivalının qalibi, əməkdar artist, "Zirvə" dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabskiyə ötürüb.

Şəli Montröy Beynəlxalq caz festivalının qalibi, əməkdar artist, "Zirvə" dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabskiyə ötürüb.

Sonra məşəli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daşıyıb.

Sərbəst güləş üzrə Avropa çempionu, yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı İqbal Hacızadədən "Bakı-2015" in məşəlini Arzu Əliyeva qəbul edib. Sərbəst güləş üzrə dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev məşəli növbəti estafetçiyə – Heydər Əliyevə təqdim edib.

"Bakı-2015" in məşəlini fəxrə daşıyan məşəllərin estafeti onu bir-birlərinə ötürərək Dövlət Bayrağı Meydanından və "Baku Crystal Hall" dan keçib açılış mərasiminə qədər gecələr saxlanılacaq məkana – Qız Qalasına gətiriblər. Burada məşəl sonuncu estafetçisi – Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayevdən qəbul edilib.

Ümumilikdə şəhər boyunca məşəl 16 kilometr məsafədə 100 məşəli tərəfindən daşınıb.



Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüblər.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Atletlər Kəndinin qonaqların qəbul zonası barədə məlumat verib. Bina da yaradılan istirahət otağı, protokol zalı, qonaq vəsiqəsini gözləmə ərazisi və digər otaqlar müasir səviyyədədir. Burada yüksək səviyyədə fəaliyyət göstərmək üçün bütün imkanlar yaradılıb.

Sonra Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İdmançılar salamlayan ölkə başçısı deyib: "Üç gündən sonra bu tarixi hadisə başlayır. Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik. Baxmayaraq ki, Oyunların hazırlanması üçün cəmi iki il yarım vaxtımız var idi. Ancaq xalqımız, dövlətimiz öz gücünü göstərdi. Biz qısa müddət ərzində dünya səviyyəli, Yay Olimpiya Oyunları səviyyəsində Oyunlar hazırlamışığıq və uğurla keçirəcəyik."

Komandamız Oyunlarda böyük tərkibdə iştirak

edəcək. Xatırlayıram, mən 2000-ci ildən bu günə qədər bütün Yay Olimpiya Oyunlarında olmuşam və adətən idmançılarla görüşmüşəm. Biz idmançılarla Oyunlara təntənəli şəkildə yola salırdıq. Bu dəfə isə Avropa ölkələrindən idmançılar Azərbaycanı gəlirlər. Deyə bilərəm ki, mən 2000-ci ildən bu günə qədər bütün Olimpiya kəndlərində olmuşam. Bakıda yaradılan şərait heç bir başqa yerdə olmayıb. Bax, bu Atletlər Kəndi bir memarlıq əsəridir və bizim komandamız artıq burada yerləşib. Xarici qonaqlar da gəlirlər və xüsusi qeyd olunur ki, qısa müddət ərzində belə gözəl şəraitin yaradılması, əlbəttə, tarixi nailiyyətdir.

Burada yaxında Media Kəndi də var. Heç bir Yay Olimpiya Oyunlarında mətbuat işçiləri üçün Media Kəndi yaradılmamışdır. İlk dəfə biz bunu tətbiq edirik. Bir sözlə, biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirik və bu, ən yüksək standartlardır. Biz Avropa standartları haqqında adətən tez-tez eşidirik. Əlbəttə ki, bu, yüksək standartlardır. Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik. Bu Oyunlar dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın peşəkarlığını göstərəcək. Əminəm ki, idmançılar bizi qələbələrə sevincdirəcəklər. Komandamızın tərkibində öl-

kəmizin ən güclü idmançıları var. Bütövlükdə, bütün xarici komandalarda da ən qabaqcıl idmançılar təmsil olunur.

Azərbaycan idman dövlətidir və bizim böyük uğurlarımız, nailiyyətlərimiz, qələbələrımız var. Əminəm ki, bu Oyunlarda da qələbələrimizin sayı çox olacaq və siz xalqımızı sevincdirəcəksiniz.

Avropa Oyunları Azərbaycanı Avropa dövlətlərinə salıyır. Bizim qədim Atəşgah məbədinə alovlandırılan məşəl bütün ölkəmizi dolaşdı və Bakıya qayıdıb. Bizim bütün rayonlarımızda, o cümlədən Bakı şəhərində iki milyona yaxın insan bu məşəli salıyır və bu bayramı qeyd edib. Doğru-

dan da böyük bayramdır, ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə Oyunlar birinci dəfə keçirilir. Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək.

Bir daha demək istəyirəm ki, komandamız çox güclüdür, güclülər sırasındadır. Biz idmançılarımızla fəxr edirik. Onlardan yeni qələbələr gözləyirik. Əlbəttə ki, doğma Vətəndə sizə diqqət də daha böyük olacaq. Əminəm ki, nəticələr də çox yaxşı olacaq.

Ona görə sizi bir daha ürəkdən salamlayıram. Sizə qələbələr arzulayıram. Siz bilirsiniz ki, Azərbaycan xalqı sizi sevir, sizi dəstəkləyir və bu dəstək sizə əlavə güc verəcək. Bir daha təbrik edirəm

və üç gündən sonra yeni tikilmiş Olimpiya Stadionunda sizinlə bir daha görüşəcəyik".

Sonra dövlətimizin başçısı, xanımı və ailə üzvləri birinci Avropa Oyunlarında Azərbaycanı ayrı-ayrı idman növlərində təmsil edəcək komandalara xatirə şəkilləri çəkdiriblər.

Bu gün ölkəmizdə idmana göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər əldə edilib. Azərbaycan idmançıları dövlətimizin başçısının diqqət və qayğısını hər an hiss edirlər.

Ardı səh. 2-də

<p>• TƏDBİR 3</p> <p>Avropa Oyunları uşaqların gözü ilə...</p>	<p>• AKTUAL 4</p> <p>"Bakı-2015" ilk Avropa Oyunları dünya idman aləminə yeni nəfəs gətirəcək</p>	<p>• GÜNDƏM 6</p> <p>Binəqədi rayonu Avropa Oyunlarına tam hazırdır</p>	<p>• SOSIAL 7</p> <p>Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib</p>
------------------------------------------------------------------------------	-----------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------

Bakıda yeni ünvan – Azərbaycan Evi



İyunun 13-də Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan Evi fəaliyyətə başlayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Azərbaycan Evinə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına məlumat verilib ki, Azərbaycan Evinə birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri, idmançıların uğurları mü-

zakirə ediləcək, qaliblərin şərafət bayramları təşkil olunacaq. Müasir üslubda qurulan bu məkan əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılara, şəhərimizin qonaqlarına əyləncəli proqramlar təqdim ediləcək.

Azərbaycan Evinə qonaqların həm istirahəti, həm də onların öz sevimli komandaları və idmançıların uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.

Yeni inşa olunan restoran qonaqlarını gözləyir

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində yeni inşa edilən "Atelye 61" restoranı ilə tanış olublar.

Dövlətimizin başçısına məlumat verilib ki, Meksika mətbəxinin nümunələrinin təqdim olunacağı "Atelye 61"də qonaqlar həm də Latın Amerikası rəqslerini

izləyə biləcəklər.

Son illərdə Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, Dövlət Bayrağı Meydanı, onun ətrafında həyata keçirilən abadlıq-quruculuq tədbirləri paytaxtımızın daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və şəhər sakinlərində xoş təəssüratlar, dərin məmnunluq hissi yaradır.

Paytaxtın yol-nəqliyyat infrastrukturunu daha da təkmilləşdirilir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı burada yeni inşa olunan yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə keçidin texniki göstəriciləri barədə məlumat verilib. Eni 8 metr, hündürlüyü 4 metr, uzunluğu 226 metr

olan keçid əraziyə gələn insanların təhlükəsizliyini təmin edəcək. Burada əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcək.

Son dövrlərdə yeraltı və yerüstü piyada keçidlərinin inşası paytaxt Bakıda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsinə çevrilib.

Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş

Əvvəli sah. 1-də

Bunun nəticəsidir ki, idmançılarımızın müxtəlif olimpiadalar, dünya, qitə və regional əhəmiyyətli mühüm idman yarışlarında qazandığı medalların sayı ilbəl artır. İlk Avropa Oyunlarının Azərbaycanı keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlandı. Bundan başqa, bu məsələdə Azərbaycanı idmana göstərilən qayğı da mühüm rol oynadı. Avropa idman ailəsinin bu qərarı Azərbaycanı ictimai-siyasi sabitlikdən, son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərdən irəli gəlmişdir. Beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasındadır. Ölkəmizin həyatında tarixi hadisə olan ilk Avropa Oyunları keçirilməsi Azərbaycanın beynəlxalq idman aləminin aparıcı dövlətlərindən biri olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduqunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Avropa Olimpiya Komitəsinin birinci Avropa



Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu mühüm beynəlxalq tədbirə geniş hazırlıq işləri başlandı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə yaranan birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirdi. Qısa müddətdə müasir yeni idman obyektləri inşa olundu, mövcudları əsaslı şəkildə yenidən qurularaq birinci Avropa

Oyunlarına hazırlıq vəziyyətinə gətirildi. Beləliklə, belə bir mühüm idman tədbirinə ev sahibi kimi ölkəmiz üçün əhəmiyyətli layihəyə yerini verdi. Birinci Avropa Oyunlarına maraq çox böyükdür. Bu yarışlarda Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Bu idman növlərindən 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya növlərinə daxildir. İlk Avropa Oyunlarının Bakıda 21 mə-

kanda keçirilməsi müəyyən edildi və Azərbaycan 291 idmançı ilə Avropanın ən böyük idman yarışında birincilik uğrunda mübarizəyə qatılacaq. Birinci Avropa Oyunlarının əhəmiyyətini artıran mühüm amillərdən biri də onun 2016-cı ildə Rio de Janeyro – Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşmasıdır.

Beləliklə, birinci Avropa Oyunlarına sayılı günlər qalır. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətdə

görülən işlər və reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bu isə növbəti Avropa Oyunlarının standartlarını təyin edən ölkəmizi yenidən dünyanın diqqət mərkəzinə çevirir.

"Bakı-2015" birinci Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibinə 291-i idmançı olmaqla ümumilikdə 444 nəfər daxildir.

Daha bir möhtəşəm bulvarın açılışı olub

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bayıl bulvarının açılışında iştirak ediblər.

Dövlətimizin başçısına məlumat verilib ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşillıq zonası yaradılıb.

Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşır verir. Bu cür istirahət mərkəzlərin-



də yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir. Xəzərə açılan mənzərə buraya gələn sakinlərin və turistlərin zövqünü oxşayacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illərdə yeni istirahət guşələrinin, park və xiyabanların yaradılması xüsusi

əhəmiyyət daşıyır. Müasir istirahət mərkəzləri çərçivəsində Bayıl bulvarının özünəməxsus yer var.

Bayıl bulvarının məhz dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi çox önəmlidir. Ölkəmizə gələn turistlər Bakıda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinin miqyası ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Yeni park füsunkarlığı ilə diqqəti cəlb edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olublar.

Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki,

ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gözəti yolları salınıb, geniş yaşillandırmaya işləri görülmüşdür. Burada quraşdırılan fəvvarələr istirahətə gələnlərin zövqünü oxşayacaq. Park füsunkarlığı və soliqə-sahmanı ilə diqqəti

cəlb edir. Sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə parkda üç kafe yaradılıb.

Prezident İlham Əliyev parkda yerləşən "Park Land" kafesinin rəmzi açılışını bildirən lenti kəsib. Müasir tələblər səviyyəsində yaradılan bu işə obyektində müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar var.

Bu istirahət ocağı da Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin əyani göstəricilərindəndir. Parkda milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb.

YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olublar.

Diqqətə çatdırılıb ki, YARAT-ın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən bi-

nada yerləşir. Bərpa nəticəsində ikimərtəbəli dəbdəbəli sərgi məkanı yaradılıb. Yeni kitabxananın fəaliyyət göstərəcəyi bu məkanada YARAT-ın keçirdiyi sərğiləri və il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkatların dörd müvəqqəti sərğisi nümayiş olunacaq. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır.

→ Heydər Əliyev Fondu

"XX-XXI əsr Azərbaycan rəngkarlığı" ekspozisiyası



İyunun 8-dən Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun daha bir layihəsi olan yeni ekspozisiya açılıb. Bu, ölkəmizin təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən "XX-XXI əsr Azərbaycan rəngkarlığı" ekspozisiyasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiya-

nın açılışında iştirak ediblər. Məlumat verilib ki, burada özündə dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulan sənətkarların əsərləri sərgilənir.

Sərği realizm, modernizm və postmodernizm kimi bir-birindən fərqlənən bədii istiqamətlərdən bəhs edir və Azərbaycan təsviri incəsənətinin parlaq, sirlili və dərkedilməz dünyası ilə tanış olmağa imkan yaradır.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Vətəndaş məmnunluğunu təmin edən xidmət

SIYAVUŞ ƏMİRLİ

Rayon icra hakimiyyətləri arasında ilk dəfə Binəqədi rayonunda yaradılmış "Sakinlərin Müraciət Xidməti - 1646" iki ildən çoxdur ki, fəaliyyətini uğurla davam etdirir. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmini istiqamətində yeni yanaşma formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyət-cə yeni müstəvidə inkişafına xidmət etmək, dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. Xidmətdən istifadə edən rayon sakinləri həm məlumat almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edirlər.

2014-cü ildə "SMX-1646" xidmətinə müxtəlif problemlərlə bağlı 58 mindən çox müraciət daxil olub, həmin müraciətlərin 99 faizi cavablandırılıb. Əhalinin rahatlığının təmini məqsədilə burada geniş imkanlar yaradılıb. Sakinlər zənglərdən əlavə, 1646 xidmətinin "www.bineqedi-1646.az" saytına, "info@



bineqedi-1646.az" elektron poçt ünvanına və "Facebook" sahifəsinə müraciət edə bilərlər.

"SMX-1646"nin rəisi Anar Səfərov bizimlə söhbətində xidmətin fəaliyyəti və may ayı ərzində daxil olmuş zənglər barədə məlumat verib: "2015-ci ilin may ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 1956, birbaşa cavablandırılan zənglərin sayı 1410, yaradılan əks-əlaqələrin sayı 807, günlük orta zəng sayı 69, tərtib edilən şikayət vərəqələrinin sayı 546 olub. Xidmət səviyyəsi 98,2 faiz təşkil edib. Şikayət xarakterli müraciətlərdən 536-nın icrası təmin edilib, o cümlədən 475-i tam, 29-u qismən həll

olunub. Şikayətlərin 32-si ilə bağlı müvafiq izahat verilib, 10 şikayətin həlli icraatdadır".

Bildirilib ki, müraciətlərin 278-i su-kanalizasiya, 102-si qaz təchizatı, 24-ü elektrik enerjisi, 71-i lift problemləri, 12-si zibil və tullantılarla əlaqədar, 7-si küçələrin işıqlandırılması, 5-i yaşllaşdırma, 47-si sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub. May ayı ərzində xidmətə rayon sakinlərindən 14 təşəkkür məktubu daxil olub.

Söhbətləşdiyimiz sakinlər xidmətin fəaliyyətindən məmnunluqlarını gizlətmədilər. Biləcəri qəsbə sakini Təranə Səfərova qurumuş ağaclarla bağlı "SMX-1646" xidmətinə zəng vurduğunu bildirdi: "Sevindirici haldır

ki, qısa vaxt ərzində şikayətimiz təmin olunub. Ağaclar budanaraq normal vəziyyətə gətirilib. Binəqədi rayonunda belə bir xidmətin yaradılmasına görə çox sevinirəm. Zəhməti olan hər kəsə təşəkkür edirəm".

Digər sakin Gündüz Məmmədov küçə işıqları ilə bağlı müraciət etdiyini vurğuladı: "Qaranlıq düşəndə küçəmizdə problemlər olurdu. Yeni küçə işıqlarının quraşdırılması ilə bağlı xidmətə müraciət etdim. Az vaxt ərzində küçəmizdə yeni işıq dirəkləri quraşdırıldı. Bir rayon sakini olaraq bu xidmətin işindən çox razıyam və xidmətdə çalışan hər kəsə təşəkkürümü bildirirəm".

Binaların lift problemi ilə üzlaşan Rəfiqə Bayramova da xidmətin işindən razılıq etdi: "Binamız hündürlükdə olduğu üçün, lift işləməyəndə çıxıb-düşmək çətinlik yaradır. Ötən həftə liftimiz işləmədiyi üçün "SMX-1646"ya zəng vurdum. Qısa vaxt ərzində liftimiz təmir olundu. Sakinlərin müraciət xidmətinə və Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildiririk".

Yeni ərazi ilk partiya təşkilatı təsis edilib

MAİL

Binəqədi rayonu, Mirçələl küçəsi 31/69, 109k ünvanında yerləşən "Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində yeni ərazi ilk partiya təşkilatının

təşkilatının ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı təşəbbüs irəli sürdüklerini qeyd edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu partiya üzvlüyün şərəfli olduğunu, yeni yaradılacaq təşkilatda partiya işinin yüksək səviyyədə aparılacağını vurğulayan di-

məsələsinə baxılıb. Partiyanın üzvü Zaur Məhərrəmov ərazi ilk partiya təşkilatının sədri, Günel Bağiyeva isə sədr müavini seçilib. Ardınca partiya sıralarına qəbulla bağlı müraciət etmiş şəxslərin məsələsinə baxılıb.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının



təsis edilməsi ilə bağlı yığınaq keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, "Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktor müavini Zaur Məhərrəmov və partiya sıralarına qoşulmaq istəyən müəssisə əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Z.Məhərrəmov müəssisədə YAP Binəqədi rayon

resktor müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan gənclər siyasətindən, habelə idman sahəsində qazanılan uğurlardan söz açıb, əldə olunan nailiyyətlərin davamlı olması üçün hər bir gəncin öz imkanlarını ortaya qoymasının vacibliyini bildirib.

Sonra YAP Nizamnaməsinə uyğun olaraq 3 partiya üzvlüyün təşəbbüsü ilə müəssisədə ərazi ilk partiya təşkilatının yaradılması

sədri Ramiz Göyüşov ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib, rayon təşkilatının fəaliyyəti, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. O, yeni təsis edilmiş ərazi ilk partiya təşkilatının rayonda həyata keçirilən tədbirlərdə fəal olacağına əminliyini ifadə edib. Sonda partiya sıralarına qəbul olunmuş bir qrup şəxs vəsiqələr təqdim olunub.

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

M. ORUCOV

İyunun 5-də "Qadınlar bələdiyyələrin inkişafı uğrunda" İctimai Birliyinin təşkilatçılığı ilə Qax rayonunda "Yerli idarəetmədə qadın liderliyi" layihəsi çərçivəsində "III Milli qadın liderliyi" konfransı keçirilib.

Birliyin sədri Lyudmila Xəlilova, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının və bələdiyyələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə yerli özünüidarəetmədə qadın liderliyi, qadınların bələdiyyələrdə bərabər təmsilçiliyinin hüquqi aspektləri, qadınların cəmiyyətdə rolu və liderliyi, habelə digər mövzular ətrafında məruzələr dinlənilib.

Konfransda iştirak edən Binəqədi rayon bələdiyyə-



sinin sədri Sitarə Cabbarlı "Qadınların cəmiyyətdə rolu və liderliyi" mövzusunda məruzə edərək bildirdi ki, Azərbaycan qadını həmişə cəmiyyətdəki fəallığı ilə seçilib: "Hər bir ölkədə qadının inkişafı ona göstərilən münasibətdən, verilən dəyərdən asılıdır. Azərbaycanda dövlətin gender siyasətinin əsas istiqamətləri ulu öndər Hey-

dər Əliyev tərəfindən 2000-ci ildə imzalanmış "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman da əksini tapıb. Qadınlara böyük hörmətlə yanaşan, onların hərtərəfli fəaliyyətinə geniş meydan açan ulu öndər zərif cinsin nümayəndələrinin ölkə həyatının bütün sahələrində fəal iştirakını daim diqqət mərkəzində

saxlayıb. Bunun nəticəsidir ki, Azərbaycan qadını şərəfli bir yol keçərək XXI əsrə böyük uğurla qədəm qoyub. Üçüncü minillik isə qadının cəmiyyətdəki mövqeyini daha da gücləndirib. Bu gün Azərbaycan qadın hərəkatındakı fəallaşma, canlanma hamımızı sevindirir. İndi cəmiyyət həyatının bütün sahələrində aparıcı mövqeyə malik qadınlar öz bilik və bacarıqlarını dövlətimizin güclənməsinə, daha da çiçəklənməsinə sərf edirlər. Bu gün ölkəmizdə gənc qadınlara, gənc xanımlara dövlətin göstərdiyi etibar, inam, dəstək bəlkə də dünyanın heç bir ölkəsində yoxdur. Onların istedadının, qabiliyyətinə və bacarığının üzə çıxarılması, seçikli orqanlarda qələbələri, dövlət idarəçiliyində irəli çəkilmələri, təkcə Azərbaycan qadınına yox, ümumilikdə dövlətimizin sabahına olan qayğıdır".

Avropa Oyunları uşaqların gözü ilə...

MAİL

Binəqədi rayonunun 138 və 158 sayılı körpələr evi-uşaq bağçalarında "Bakı 2015" I Avropa Oyunları çərçivəsində bir sıra tədbirlər keçirilib. İyunun 4-də 248 nömrəli tam orta məktəbdə Binəqədi rayon Gənclər və İdman İdarəsi

Vətən" komandası II, "Odlar Yurdu" komandası isə III yərə layiq görülməklə.

Mükafatlandırma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuriddin Allahyarova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat

landırılıblar.

Rayonun 158 sayılı körpələr evi-uşaq bağçasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova və YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əli-



və 138 sayılı körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə "Bakı 2015" I Avropa Oyunları çərçivəsində "Şən startlar" adlı idman yarışması keçirilib.

Tədbir "Bakı 2015" I Avropa Oyunlarının açılışını əks etdirən simvolik məşəlin alovlandırılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

İştirakçılara şərtlər barədə ətraflı məlumat verildikdən sonra estafet yarışlarına start verilib. Yarışlar münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib. Yarışlararası fasilələrdə 138 sayılı körpələr evi-uşaq bağçasının dərnek üzvlərinin iştirakı ilə müxtəlif maraqlı rəqs nömrələri nümayiş olub. Yarışın yekun nəticələrinə görə, "Azərbaycan" komandası I, "Ana

rəhbəri Sevinc Abdullayeva, Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova çıxış edərək "Bakı 2015" I Avropa Oyunları çərçivəsində keçirilən bu cür tədbirlərin uşaqların, sağlam gələcəyinə, onların milli ruhda böyümələrinə və dünyagörüşlərinin möhkəmləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıblar.



çinin idmanın kütləvililiyinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sonda qaliblər diplom, medal və kubokla mükafat

Daha sonra balaca fəndlər hazırladığı proqramla çıxış ediblər. Sonda tədbirdə fəal iştirak edən uşaqlara diplom və hədiyyələr təqdim olunub.

Biləcəridə səyyar "ASAN xidmət" fəaliyyətə başlayıb

MAİL

"ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmediyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsilə səyyar formada əhaliyə xidmətlər göstərilir.

İyunun 8-dən 18-dək Bakı şəhərinin sakinləri səyyar "ASAN xidmət"dən Biləcəri qəsəbəsində yararlanla bilərlər. Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunan xidmətlərə aşağıdakılar daxildir: notariat fəaliyyəti; vətəndaşlıq vəziyyəti aktlarının



dövlət qeydiyyatı; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına

alınması barədə çıxarıqların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yükümlülyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının tə-

krar dövlət qeydiyyatına alınması barədə çıxarıqların, texniki pasportların verilməsi.

Səyyar "ASAN xidmət" in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərini əhaliyə daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaş məmnunluğuna nail olunmasıdır.

“Bakı-2015” ilk Avropa Oyunları dünya idman aləminə yeni nəfəs gətirəcək

ESMİRA ORUCOVA

Bu gün respublikamızda böyük bayram əhval-ruhiyyəsi hökm sürür. Səbrsizliklə gözlədiyimiz həmin gün nəhayət, gəlib çatdı. Artıq bütün dünyanın diqqəti məhz Azərbaycana yönəlib. Dostlarımız da, bədxahlarımız da tarixdə ilk dəfə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının start həyəcanını yaşayır: sevinənlər də, qısqançlıqlarını hər vasitə ilə büruzə verənlər də... Lakin artıq hər kəs bir realılıqla barışmağa məhkumdur: bu gün müstəqil müasir Azərbaycan öz qüdrəti ilə bütün imtahanlardan alınacaq, üzünə çıxmağa qadirdir. Dövlət və xalqın vəhdəti, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, güclü iqtisadi inkişaf bunu deməyə tam əsas verir.

Yəqin ki, uzun illər öncə ölkəmizdə belə yarışın keçirilməsi bizə yuxu kimi görünürdü. Lakin görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin düşünlü və uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycanın bugünkü mənzərəsi bir realılığa çevrilib. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idmanı dövlət siyasətinin mühüm istiqamətindən biri kimi dəyərləndirib, ona ümummilli mədəniyyətin tərkib hissəsi kimi baxıb. Məlumdur ki, hər hansı ölkənin idman sahəsinin kifayət qədər ardıcıl və məqsədyönlü inkişaf etməsi dövlətin bu sahədəki ənənələri, idmançıların, təcrübəli idman mütəxəssislərinin yetişdirilməsi, müxtəlif səviyyəli yarışların təşkil, beynəlxalq yarışlarda iştirak şəraitinin yaradılması kimi amillərdən çox asılıdır. Bunların əsasında isə dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı durur. Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirib, gənc nəslin fiziki cəhətdən sağlam yetişdirilməsi məsələsinə daim diqqət mərkəzində saxlayıb.

Müstəqilliyimizin ilk illərində respublikada idmana münasibət son dərəcə aşağı səviyyədə idi. Ölkəmizin idman sahəsində mövcud olan ənənələri məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra idmana münasibət dəyişdi. Ulu öndər yenidən Azərbaycana rəhbərliyə gəldikdən sonra idmanın maddi-texniki bazası möhkəmlənib, bədən tərbiyyəsi və idman kütləviləşib, ölkəmiz Olimpiya Oyunlarında layiqincə təmsil olunub. Ümummilli liderimiz ölkənin xoşbəxt gələcəyini gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə gördü. Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərindən bəhrələndirən Heydər Əliyev bu xüsusiyyətlər arasında idmana münasibəti yüksək dəyərləndirirdi: “Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə sax olan xüsusiyyətdir”.

Heydər Əliyevin Azərbaycan idmanının və Olimpiya Hərəkatının inkişafında ən böyük xidmətlərindən biri də onun ölkəmizdə beynəlxalq səviyyəli yarışların keçirilməsi ilə bağlı verdiyi qərarlar və göstərişlərdən ibarətdir. Ümummilli lider ölkəmizə gələn yüksək rütbəli idman xadimlərini şəxsən özü qə-

bul edir, onları Azərbaycana sıx əməkdaşlığa çağırırdı. Azərbaycan Prezidentinin idmana göstərdiyi qayğı beynəlxalq idman və Olimpiya təşkilatlarında da böyük əks-səda doğurmuşdu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın Reykyavik şəhərindəki Baş Məclisində Azərbaycan Prezidenti Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən “Olimpiya layəqəti” mükafatı ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin milli dövlətçilik kursunu, o cümlədən idmana qayğı siyasətini uğurla davam etdirir. Dövlətin daimi diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə idman yüksəliş dövrünü yaşamaqdadır. Atletlərimiz müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda keçirilən yarışlarda uğurla çıxış edir, yüksək nailiyyətlər qazanırlar. Respublikamızın hər yerində müasir Olimpiya idman kompleksləri, meydançalar, idman mərkəzləri və digər qurğular inşa edilib və edilməkdədir.

Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə karakter daşıyır. Prezi-



böyük idman yarışlarının keçirilməsi sahəsində təcrübəsi kimi vacib məqamlar da nəzərə alınır.

İlk Avropa Oyunlarının təşkilatı barədə qərar qəbul olunduqdan sonra dövlətimiz tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıb. Adətən, irimiqəşli yarışlar üçün təşkilatçı ölkəyə 7-8 il vaxt verilir. Azərbaycanın isə hazırlıq üçün cəmi iki il yarım vaxtı var idi. 2013-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə respublikamızda “Baku-2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva sədrlik edir.

Təşkilat Komitəsi sədrinin qərarı ilə yaradılan “Baku-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Avropa Olimpiya Komitəsi ilə birgə

Avropa Oyunlarının Təşkilat Komitəsi ilk Avropa Oyunlarının yüksək səviyyədə təbliği istiqamətində mühüm tədbirlər həyata keçirib. İndiyədək Fransa, Yunanıstan, Almaniya, Türkiyə, İsviçrə, Rusiya kimi ölkələrdə təşkil olunan təqdimat mərasimlərinə ictimai-siyasi dairələrin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılaraq Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olublar. Avropa Oyunlarının bütün dünyada yayılmasını üçün 50-yə yaxın ölkə ilə müqavilə imzalanıb. Dünyanın yüzlərlə televiziya yayımlayacaq və milyonlarla insan Azərbaycanın mədəni irsinin şahidi olacaq.

17 gün: 50 Avropa ölkəsi, 6 mindən çox idmançı...

Birinci Avropa Oyunlarında 50 Avropa ölkəsindən 6 mindən çox idmançı 17 gün ərzində keçiriləcək yarışlarda



təşkilatı məsələləri həyata keçirir. Təşkilatçılıq işlərinə dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri cəlb olunublar. Ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva Moskvada keçirilən Avropa Oyunlarının təqdimat mərasimində çıxışı zamanı təşkilatçılıqla bağlı işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib: “Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Təbii ki, Bakı Oyunları bütün gələcək oyunlar üçün səviyyə, standart müəyyən edəcək. Oyunlara hazırlaşmaq üçün bizə cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindəyik. Çox güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan bütün işləri görür”.

“Baku-2015” birinci Av-

ropa Oyunlarının Təşkilat Komitəsi ilk Avropa Oyunlarının yüksək səviyyədə təbliği istiqamətində mühüm tədbirlər həyata keçirib. İndiyədək Fransa, Yunanıstan, Almaniya, Türkiyə, İsviçrə, Rusiya kimi ölkələrdə təşkil olunan təqdimat mərasimlərinə ictimai-siyasi dairələrin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılaraq Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olublar. Avropa Oyunlarının bütün dünyada yayılmasını üçün 50-yə yaxın ölkə ilə müqavilə imzalanıb. Dünyanın yüzlərlə televiziya yayımlayacaq və milyonlarla insan Azərbaycanın mədəni irsinin şahidi olacaq.

mübarizə aparacaq. 20 idman növündən 16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya idman növüdür. Proqramda Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də olması ölkəmizdə hər bir idman növünün dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Oyunların maraqlı proqramı beynəlxalq qurumların təmsilçilərinin də diqqətindən yayınmayıb. Avropa Ədalətli Oyunlar Hərəkatının rəhbəri Kristian Hinterberger bildirdi ki, Avropa Oyunlarında Olimpiya və qeyri-Olimpiya idman növlərini bir arada görmək çox həyəcanlı olacaq. Buna görə də Avropa Oyunları dünya idman aləminə yeni nəfəs gətirəcək. 9 idman növünün “Rio-2016” Olimpiadasına lisenziya xarakteri daşması da Avropa Oyunlarının nüfuzunun göstəricisidir. Ümumilikdə, oyunlar zamanı müxtəlif növlər üzrə 253 yarış keçiriləcək. Azərbaycan bütün idman növlərində təmsil

olunacaq. İlk Avropa Oyunlarında ölkəmizi 291 idmançı təmsil edəcək. Azərbaycan nümayəndə heyəti 441 nəfərdir. Onlardan 150-si rəsmi şəxslərdir. Komandamız Rusiyadan sonra ən böyük heyətlə təmsil olunan ikinci kollektivdir.

Doğma divarlar, doğma azarkeşlər qələbə üçün stimol olacaq

Azərbaycanda ənənəvi və qədim idman növlərindən danışdıqda, ilk növbədə, güləş yada düşür. Bu, heç də təsadüfi deyil. Dədə-babalарımız uzun illər idmanın bu növü ilə məşğul olublar, bütün dövrlərdə Azərbaycan tanınmış güləşçiləri ilə fəxr edib. Sovet dövründə də idmanın bu növü üzrə təmsilçilərimiz SSRİ yığma komandasının tərkibində müxtəlif mötəbər yarışlarda mükafata layiq yerlər tutublar. Sözsüz ki, Bakının ev sahibliyi etdiyi oyunlarda digər idman növləri üzrə təmsilçilərimizlə yanaşı, güləşçilərimizin də üzünə böyük məsuliyyət düşür. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə komandamızın üzvləri üçün Azərbaycan Güləş Federasiyası tərəfindən hərtərəfli şərait yaradılıb. Güləşçilərimizin qarşısına qoyulan əsas hədəf Avropa Oyunlarında bütün bacarıqlarını ortaya qoyaraq yüksək əyərli medallar qazanmaqdır. Bu növdə yüksək nəticənin əldə olunması digər növlərdə qüvvəsini sınayacaq təmsilçilərimiz üçün də stimol olacaq. Güləşçilərimizin mötəbər yarışlarda yüksək nəticələr göstərməsinə artıq alışmışıq. Xatırladaq ki, 2012-ci ildə Londonda keçirilən son Yay Olimpiya Oyunlarında 2-si qızıl olmaqla 7 medal əldə edən pəhləvanlarımız ölkəmizin şərəfini daim ucaldıblar. İnandırıcı ki, ilk Avropa Oyunlarında da güləşçilərimiz onlara bəslənən etimadı doğruldacaqlar.

Güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev bizimlə söhbətində bildirdi ki, yarışlara ciddi hazırlaşdı: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məsuliyyət hissimizi daha da artırır. Məşqlər müddətində zədələrdən qorunmağa çalışmışıq. Fiziki və psixoloji cəhətdən hazırlığımız yüksək səviyyədədir. Bütün diqqətimiz və hədəfimiz Avropa Oyunlarıdır. Təbii ki, həyəcan da var, amma inanırıq ki, əldə edəcəyimiz qələbələr bütün bunları bizə unutturacaq. Güləş yığmamızın inamlı çıxışına və yüksək nəticələr

qazanacağına əminik”.

Azərbaycan ev sahibi olduğu üçün cüdo komandamız da bu yarışda böyük heyətlə təmsil olunacaq. Oyunlarda 18 cüdoçumuz qalib adı uğrunda mübarizə aparacaq. 100 kq çəki dərəcəsinə çıxış edəcək idmançımız Elxan Məmmədov medal qazanmağa yaxın olan cüdoçulardandır. O, yarışlara ciddi hazırlaşdığını deyir: “İlk Avropa Oyunlarına hazırlıqla bağlı iyunun 3-də sonuncu təlim-məşq toplanışında olduq. Özümü Avropa Oyunlarına tam hazır hiss edirəm. Yarışların ölkəmizdə keçirilməsi məsuliyyətimizi ikiqat artırır. Hər şey tatamədə məlum olacaq. Çalışacağıam ki, layiqli mübarizə aparıb mükafatçılar sırasında yer alım”.

Onu da deyək ki, ilk Avropa Oyunları çərçivəsində paytaxtımızda cüdo üzrə Avropa çempionatı da təşkil olunacaq. Xatırladaq ki, Avropa Cüdo Birliyinin İcraiyyə Komitəsi qitə çempionatının Avropa Oyunları çərçivəsində iyunun 25-28-də keçirilməsinə qərar verib. Bu məsələ ilə bağlı Avropa Olimpiya Komitəsi, Avropa Cüdo Birliyi və “Baku-2015” Avropa Oyunları Əməliyyat Komitəsi razılığa gəlib. Bu da onu deməyə əsas verir ki, iyun ayında qitənin ən güclü cüdoçuları Avropa Oyunlarının çempionu adını qazanmaq uğrunda mübarizə şansı əldə edə biləcəklər. Təbii ki, bu, bizim üçün də sevin-dirici haldır. “Baku-2015”-də qazanan qələbəyə görə cüdoçular Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xalı qazanacaqlar.

London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da Avropa Oyunlarına məsuliyyətə hazırlaşdı. Yəqin ki, bokssevərlərin yaxşı xatirindədir: 2012-ci ildə keçirilən London Olimpiadasında boksçumuz hakim tərəfindən haqsızlıq edilməmişdi. Yarımfinalda italyalı rəqibini iki dəfə nokdauna salan, bütün raundlarda üstün olmasına baxmayaraq, sonda hakim ədalətsizliyi ucbatandan bürünc medalla kifayətlənən Teymur çoxları qalib kimi gördü. Boksçumuz ilk Avropa Oyunları ilə bağlı fikirlərini bizimlə bölüşüb: “Həm fiziki, həm də mənəvi cəhətdən yüksək hazırlıq keçmişik. Məşqlərimiz də bizə ruh yüksəkliyi verir. Avropa Oyunları vətənimizdə keçirildiyindən bizim əlavə üstünlüyümüz olacaq”.

I Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında gimnastlarımızın Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə keçib. İdmançılarımız yarışlara ciddi və məsuliyyətlə hazırlaşdı. Komandanın Avropa Oyunlarında yüksək səviyyədə çıxışı üçün lazımi işlər görüldü. Avropa Oyunları çərçivəsində eyni vaxtda gimnastikanın 6 növü üzrə yarışların keçirilməsi tamaşaçıların da böyük marağına səbəb olacaq. İndiyə qədər bu formatta yarışlar nə Avropa, nə dünya çempionatlarında, nə də Olimpiya Oyunlarında təşkil olunub. Akrobatika və aerobika idman növləri Olimpiya Oyunlarının proqramında yer almasa da, Avropa Oyunlarının proqramına salınıb. İdman gimnastikası üzrə kişi və qadınlar arasında yarışların eyni vaxtda keçirilməsi qərara alınıb. Bədii gimnastika və akrobatika, həmçinin batut və aerobika yarışları da eyni gündə qarışıq şəkildə keçiriləcək. Yarışların bu cür formatta keçirilməsi mübarizəni daha da maraqlı və rəngarəng edəcək. Federasiyada hər bir idman növü üzrə yığma komandanın hazırlığına xüsusi diqqət yetirilib. Proqramda yer alan 3 idman növü (aerobika, qadın idman gimnastikası və batut) Azərbaycanda yenicidir. Bu növlərdə qısa müddət ərzində yüksək səviyyəli idmançı yetişdirmək bir qədər çətin olduğundan legionerlərdən istifadə olunacaq. Artıq bir sıra yarışlarda legionerlər sınaqdan keçirilib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov bildirdi ki, aerobika idman növündə medal iddiasında olmasaq da, idmançılarımızdan yaxşı çıxış gözləyir. Digər növlərdə isə gimnastlarımızın medalçılar sırasında yer alması ehtimalı daha yüksəkdir. Əlbəttə ki, medalların qazanılması idmançıların hazırlıq səviyyəsinə, psixoloji durumundan da asılı olacaq.

İlk Avropa Oyunlarında şose velosipedi növündə kiçiklərə yanaşı, 2 qadın idmançımız da qüvvəsini sınayacaq. Bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadır. “Atasport” klubunun təmsilçisi olan Ülfət Azərbaycan çempionatının mükafatçısıdır. Birinci Avropa Oyunları velosipedçilərimizin karyerasında ən önəmli yarışdır. İlk Avropa Oyunlarında iştirakın onun üçün böyük şərəf və məsuliyyət olduğunu deyən idmançı yüksək nəticə qazanmaq üçün bütün səylərini ortaya qoyacağını bildirdi.

Bu ilin fevralında Sloveniyanın “Lyublyana” qadın şose komandasının heyətində çıxış etməyə başlayan Yelena Pavluxina son Azərbaycan çempionatının qalibidir. Aprel ayında Sloveniyada təşkil olunan beynəlxalq kriterium ötürməsinə də birincilik qazanan velosipedçi paytaxtımıza kifayət qədər güclü idmançıların gələcəyini deyir. Rəqibləri arasında Olimpiya və dünya çempionlarının olmasının heç də onu qorxutmadığını bildiren idmançı bu oyunlarda var qüvvəsi ilə çıxış edəcəyini deyir.

Ardı səh. 5-də

“Bakı-2015” ilk Avropa Oyunları dünya idman aləminə yeni nəfəs gətirəcək

Əvvəlki səh. 4-də

“Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən idman yarışları

Birinci Avropa Oyunlarına hazırlıq paytaxtımızın hər yerində olduğu kimi, Binəqədi rayonunda da xüsusi diqqət mərkəzində saxlanıb. Rayon ərazisində səliqə-sahman yaradılıb, geniş abadlıq işləri aparılıb. “Bakı-2015” I Avropa Oyunlarının atıcılıq və dağ velosipedi üzrə yarışları Binəqədi rayonu ərazisində inşa olunan Bakı Atıcılıq Mərkəzində və Dağ Velosipedi Parkında təşkil olunacaq. Rayon icra başçısının sərəncamı ilə ötən il iyul ayının 1-dən start götürən “Təmiz Binəqədi” layihəsi məhz Avropa Oyunlarına hazırlıqla bağlı olub. Layihə çərçivəsində tədbirlər planına uyğun olaraq lazımi işlər görülüb.

“Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən digər tədbirlərlə yanaşı, idman yarışları da özünəməxsusluğu ilə seçilib. İdmanın ayrı-ayrı növləri üzrə təşkil olunan yarışlarda yeniyetmə və gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri də nəyə qadir olduqlarını göstərməyə çalışıblar.

Binəqədi rayonunda idman sahəsinə həmişə xüsusi diqqət olub. Burada idmançılar üçün lazımi şərait mövcuddur. Qəsəbələrdə stadionlar inşa olunub, bir sıra məhəllələrdə meydançalar yaradılıb. Əsas məqsəd uşaq, yeniyetmə və gənclərin kütləvi şəkildə idmana cəlb olunmasıdır. Ayrı-ayrı işə obyektlərində, idarə, müəssisə və özəl təşkilatlar arasında müxtəlif növlər üzrə yarışlar keçirilib. Məlumat üçün bildirək ki, rayon ərazisində Bakı Tennis Akademiyası, Azərbaycan Qolf Federasiyası, “Bakı” futbol klubunun təlim-məşq bazası yerləşir. Gənclər həmin qurğularda idmanla müntəzəm məşğul olur, ixtisaslaşdırılmış uşaq-gənclər idman məktəblərində asudə vaxtlarını səmərəli keçirirlər.



İlk Avropa Oyunları ilə bağlı Binəqədi rayonunda futbol, güləş, boks, voleybol, uşu-sanda, real aykido, peintboll, nörd, dama, şahmat, tennis və s. idman növləri üzrə yarışlar təşkil olunub. Bu yarışlarda fərqlənənlər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Binəqədi idmançıları bizimlə söhbət zamanı əmin olduqlarını bildirdilər ki, ilk Avropa Oyunlarında təmsilçilərimiz uğurla çıxış edərək onlara bəslənən etimadı doğruldular.



Rəşad Əhmədov, taekvondo üzrə bir sıra beynəlxalq yarışların qalibi, Avropa və dünya çempionatlarının mükafatçısı, hərbiçilər arasında dünya çempionu, Olimpiya Oyunlarının iştirakçısı: “İyunun 12-28-də Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın tarixində yeni idman səhifəsi yazılacaq. Bu,

heç də hər bir ölkəyə nəşib olmur. Son illərdə böyük inkişaf yolu keçən Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər əldə olunub. Ən əsası, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi üçün yüksək səviyyədə infrastruktur və idman bazası yaradılıb. Ölkə başçısının idmana və idmançılara göstərdiyi qayğının nəticəsidir ki, təmsilçilərimiz dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında inamla çıxış edir, yüksək nəticələr qazanırlar. Bu yarışlarda Azərbaycanın üçrəngli bayrağını qaldırılması, himnimizin səsləndirilməsi ölkəmizin dünyada nüfuzunun daha da artmasına imkan verir. Düşünürəm ki, Azərbaycanın iqtisadi, siyasi və idman gücü bu yarışlardan sonra daha da artacaq və ölkəmiz bir daha beynəlxalq aləmdə öz layiqli sözünü deyə biləcək. Bir sözlə, ilk Avropa Oyunları Azərbaycanın sahadıdır. Arzu edirəm ki, bu oyunlar gözəl şəraitdə və əmin-amanlıqla keçsin, idmançılarımız medalların çoxunu ölkəmizdə saxlasınlar”.

Ehram Məcidov, kikkobinq üzrə 5 qat dünya çempionu, Avropa çempionatının və bir sıra beynəlxalq yarışların mükafatçısı: “Mötəbər oyun-



lara ölkəmizin ev sahibliyi etməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. Respublikamızın hər bir güşəsində bayram əhval-ruhiyyəsi hökm sürməkdədir. Ölkəmizə Avropa Oyunları ilə bağlı çoxlu sayda turist gələcək. İstəyirəm ki, əcnəbilər bizim tariximizlə, mədəniyyətimizlə, mətbəximizlə yaxından tanış olsunlar, Azər-



baycan xalqının necə qonaqpərvər, səmimi olduğunu görsünlər. Bu yarışlar həm də 20 faiz torpaqları işğal altında olan ölkəmizin haqq səsinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Yarışlarda güləşçilərimizin, boksçularımızın, taekvondoçularımızın və karateçilərimizin çıxışlarını maraqla izləyəcəyəm. İnanıram ki, bu növlərdə daha çox medal əldə edəcəyik”.

Elçin Eminov, uşu sanda üzrə 3 dəfə Avropa, universal döyüş üzrə qitə çempionu, 5 dəfə dünya çempionu, dəfələrlə Azərbaycan çempionatının qalibi: “Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. Respublikamızın bütün



bölgələrində müasir tələblərə cavab verən idman qurğuları fəaliyyət göstərir. Bu qurğularda yaradılan şərait uşaq və gənclərin idmana olan marağını daha da artırır. Tarixdə ilk dəfə keçirilən oyunların bizə həvalə edilməsi bir daha göstərir ki, Azərbaycan həqiqətən də idman ölkəsidir. Atletlərimiz bu mötəbər yarışlara yüksək səviyyədə hazırlanıblar. Bunun üçün dövlətimiz tərəfindən onlara hər bir şərait yaradılıb. İnanıram ki, idmançılarımız ilk Avropa Oyunlarında əzmlə mübarizə aparacaq və onlara bəslənən etimadı doğruldacaqlar. Məlumat üçün bildirim ki, 2017-ci ildə ölkəmizdə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında məndə də çıxış edəcəyəm. Artıq bu yarışlara hazırlaşmağa başlamışıq”.



Fariz Abdullayev, real aykido üzrə 3-cü dan qara kəmə sahib, Ümumdünya Real Aykido Mərkəzinin əsas yığmasının üzvü, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti: “Avropa Oyunlarının Azərbaycanca həvalə edilməsi dövlətimizə göstərilən etimaddan irəliləyir. Oyunların keçirildiyi müddətdə ölkəmizə xeyli sayda idmançı, o cümlədən turist gələcək. Onlar Azərbaycan xalqının tarixi, mədəniyyəti ilə yaxından tanış olacaq, qonaqpərvərliyimizə şahidlik edəcəklər.


İdmançılarımız mötəbər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında öz uğurlu çıxışları ilə bizi hər zaman sevindirirlər. Düşünürəm ki, birinci Avropa Oyunlarında da bir sıra növlər üzrə medallar qazana biləcəyik. İnanıram ki, idmançılarımız doğma arenada, doğma azarkeşlər öndündə nəyə qadir olduqlarını bir daha sübut edəceklər”.



Ramal Aslanov, kikkobinq üzrə 7 qat ölkə çempionu, dünya və Avropa çempionatlarının mükafatçısı, dünya kəmərinin sahibi: “Bütün Azərbaycan birinci Avropa Oyunlarının həyəcanını yaşayır. Səbrsizliklə idmançılarımızın bu oyunlardakı möhtəşəm çıxışlarını gözləyirik. Qələbələrə öyrəmiş xalqımız artıq yeni və daha yüksək nəticələr gözləyir. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsinə çevrilib. Dünyanın heç bir yerində idmana Azərbaycandakı kimi qayğı göstərilir. Gənclərdə bu sahədə diqqətin artması Azərbaycan Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, həmçinin, bir vətəndaş kimi əldə edilən qələbələrdən qürur hissi keçirdiyini dəfələrlə vurğulayıb. Məhz dövlət başçısının möhkəm iradəsi, şəxsi qayğısı sayəsində gənclərimizin sağlamlıq ruhda tərbiyəsi, idmana olan marağının artması təmin olunub. İnanıram ki, təmsilçilərimiz ilk Avropa Oyunlarında onlara bəslənən ümidləri doğruldacaq və Azərbaycanın idman tarixində yeni səhifə yazacaqlar”.

Avropa Oyunlarının binəqədili könüllüləri

Azərbaycanın təşkilatçılıq təcrübəsi yüksək dəyərləndirilir



Ağa RƏHİMOV,
YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü

Son illər global miqyaslı tədbirlərə uğurla ev sahibliyi edən respublikamız hələ 2012-ci ildə “Evrovizion” musiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış təərəddüdləri olan ölkələri, sözün həqiqi mənasında, heyratlandırdı. Nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Azərbaycan Avropanın təkə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin ölkəsi olduğunu sübuta yetirib. Ən başlıcası, xalqımıza xas milli kaloriti, mədəni, adət-ənənələri, incəsənət nümunələrini Avropaya təqdim edib.

İlk Avropa Oyunları isə Azərbaycanın dünyada nüfuzunu yüksəltməklə yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə şərait yaradıb, şəhər infrastrukturunu müasirləşdirib. Bu Oyunların keçirilməsindən əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq, təcrübəmiz artacaq. Beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin yürütdüyü çoxşaxəli siyasətə dünyada verilən yüksək önəm təzahürüdür. İlk Avropa Oyunları Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, qonaqpərvərliyini, habelə dövlətimizin qüdrətini bir daha bütün dünyaya tanıdacaq.

Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının gənc üzvü kimi Avropa oyunlarında könüllü kimi iştirakdan qürur hissi duyuram. Digər könüllülər kimi, məqsədim ölkəmizi layiqincə təmsil etməkdir.

Ağa RƏHİMOV,
YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü

Dünya Azərbaycanı daha yaxından tanıyacaq



Müzəffər AŞUROV,
YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü

Bu günlərdə Bakı şəhəri möhtəşəm idman yarışının şahidi olacaq. 17 gün ərzində Avropa oyunlarında 6 mindən çox yüksək dərəcəli idmançı müxtəlif idman növləri üzrə mübarizə aparacaqlar. Bu mötəbər idman tədbirində könüllü kimi iştirak edən gənc olaraq deyə bilərəm ki, Avropa Oyunları ölkəmizin iqtisadi qüdrətini, turizm imkanlarını, mədəni dəyərlərini, qonaqpərvərliyini bir daha dünyaya nümayiş etdirmək baxımından əlverişli vasitədir. Bu mənada, hər birimiz bu günlərdə öz davranışlarımızda daha məsuliyyətli olmalı, xalqımızı layiqincə təmsil etməyə çalışmalıyıq. Hər birimiz üçün böyük sınaq olan bu tədbir günlərində bütün gənclər Oyunların yüksək səviyyədə təşkili üçün ölümdən gələnə etməlidir.

Xüsusi vurğulamaq istərdim ki, Binəqədi bu gün Avropa Oyunlarına son dərəcə ciddi məsuliyyətlə yanaşacaq, bu prosesə sanballı töhfələri verən paxtaxt rayonlarından biridir. İlk Avropa Oyunlarına hazırlıq ərəfəsində həyata keçirilən layihələr rayonun simasını daha da gözəlləşdirib. İnanırıq ki, bu yarışlar yüksək səviyyədə keçəcək və dünya ölkələri Azərbaycan haqqında daha geniş, dolğun, dürüst məlumatlar əldə etmək imkanı qazanacaqlar.

Müzəffər AŞUROV,
YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü

Belə nüfuzlu tədbirlər gənclərə təşkilatçılıq təcrübəsi qazandırır



Xəlil BABAYEV,
YAP Binəqədi rayon təşkilatının üzvü

I Avropa Oyunlarına hazırlıq dövründə dünya ictimaiyyəti Azərbaycanda yüksək tolerantlıq, sülh və sabitlik mühitinin hökm sürdüyünün, xalqımızın yüksək dəyərlərə malik olduğunu əyani şahidinə çevriləcək. Avropa ölkələrində etnik, milli, dini zəmində dözümsüzlük meyillərinin gücləndiyi, tolerant dəyərlərin aşınmaya məruz qaldığı bir zamanda Azərbaycan bu sahədə, sözün əsl mənasında, liderlik nümayiş etdirir.

Əslində, ilk Avropa Oyunları kimi mötəbər, nüfuzlu idman tədbirinin 3 il əvvəl məhz Azərbaycanda keçirilməsi barədə verilən qərar heç də təsadüfi deyildi. Bu, Azərbaycanın təkə iqtisadi, siyasi, mədəni, habelə idman sahəsində əldə etdiyi böyük nailiyyətlərlə deyil, həm də ölkədə mövcud olan siyasi sabitliklə, dini, milli, irqi dözümlülük şərtlərinə. Avropa bu gün Azərbaycanın təmsilində Şərqlə Qərbin qovuşduğu bir məkanda tolerantlıq prinsipinin necə möhkəm yer tapdığına əmin olur. Oyunlarda könüllü kimi iştirakdan böyük qürur hissi duyuram. Əcnəbilərə ünsiyyət zamanı ölkəmizin üzləşdiyi həqiqətləri onların diqqətinə çatdırmaq baxımından, bizim də üzərimizə böyük məsuliyyət düşür. Könüllü kimi belə nüfuzlu tədbirlərdə iştirak etmək gənclərə həm də təşkilatçılıq təcrübəsi qazandırır.

Qarşıdakı 17 gün ərzində könüllü kimi üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə, dövlətimizi yüksək səviyyədə təmsil etməyə çalışacağıq. İnanırıq ki, Azərbaycan bu oyunlarda qazandığı idman nəticələri ilə də dünyanın diqqət mərkəzində olacaqdır.

Xəlil BABAYEV,
YAP Binəqədi rayon təşkilatının üzvü

Binəqədi rayonu Avropa Oyunlarına tam hazırdır

MƏHƏBBƏT ORUCOV

Ölkənin baş idman arenasında İlk Avropa Oyunlarının məşəlinin alovlanması Azərbaycanın tarixində şanlı səhifələrdən biri kimi qalacaq. Bu mötəbər idman yarışına ev sahibliyi etmək ölkəmiz üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın dünyada və Avropada idman dövrləri kimi tanındığını dəfələrlə vurğulayan Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin bu cür beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəsi var.

İlk Avropa Oyunlarına hazırlıqla bağlı Binəqədi rayonunda da böyük işlər görülüb. Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ötən il iyulun 1-dən "Təmiz Binəqədi" sosial layihəsinə start verilib. Layihənin həyata keçirilməsində əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik, abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini, habelə geniş əhali kütləsini cəlb etməkdir. Bundan başqa, layihədə prioritet istiqamətlərdən biri də ekoloji dövrün yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirmək olmuşdur.

Xatırladaq ki, ilk gündən internet saytları və sosial şəbəkələrdə layihə ilə bağlı geniş məlumatlar yer almış, habelə Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı (binegedi-ih.gov.az) "Təmiz Binəqədi layihəsi" bölməsi yaradılmışdır. Həmin bölmədə "Layihə haqqında məlumat", "Layihə ilə əlaqədar görülmüş işlər",

nitorunda və infoköşklərdə bildirişlərin yerləşdirilməsi; video-roliklərin hazırlanması işləri təşkil edilmişdir. "Təmiz Binəqədi" layihəsinin start göndürüldüyü ilk aylarda 42 min nəfər rayon sakininə layihənin keçirilməsi barədə "SMS"lər göndərilmişdir. Layihənin loqosu, posterlər, xüsusi geyim formaları və zəruri ləvazimatlar, o cümlədən 800 ədəd köynək, 500 ədəd papaq, 311 ədəd bayraq, 280 ədəd qələm, 170 ədəd bloknot, 5000 ədəd təqvim, 1100 ədəd çanta, 1120 ədəd qovluq hazırlanmışdır. 40 nəfər könüllü gəncdən ibarət mobil qruplar yaradılmış, həmin qruplar müvafiq tədbirlər planına uyğun olaraq müxtəlif səpkili aksiyalar keçirmişlər.

Əhalinin maarifləndirilməsi məqsədilə könüllü gənclər tərəfindən video-çarxlar hazırlanmışdır. Azadlıq prospektində yerləşən binalarda "Təmiz Binəqədi" layihəsinin loqosu əks etdirilmişdir. Loqo 56 ədəd müx-

"Azərbaycan Koka-Kola Botlers Limited" MMC, "Azərsun Holding", "HB. Co.LTD" şirkətləri "Təmiz Binəqədi" layihəsinə qoşularaq keçirilən aksiyalarda fəal iştirak etmişlər. Ümumiyyətlə, layihə ilə əlaqədar çoxsaylı aksiyalar keçirilmişdir. Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində, habelə 9-cu mikrorayon Adil Məmmədov küçəsində Binəqədi Rayon İcra Hakimiyyəti və "Azərsun Holding" MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının birgə təşəbbüsü ilə "Polietilensiz gün" devisi altında aksiya təşkil olunmuşdur.

8-ci mikrorayon Şövkət Məmmədova, İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrində layihə çərçivəsində təmizlik işləri görülmüşdür. Aksiyalarda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları ilə yanaşı, rayon sakinləri



laşdırma aksiyası isə dekabrın 13-də 28 May qəsəbəsinin ərazisində təşkil edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti və "Fab Boya və Kimya Sənayesi MMC"-nin təşkilatçılığı ilə keçirilən aksiyada

miyyətinin rəhbərliyi yerli hüquq-mühafizə orqanlarının və icra strukturlarının, rayon ictimaiyyətinin nümayəndələri yaxından iştirak etmişlər. Ötən aylarda "Abad məhəllə" və "Təmiz Binəqədi" layihələrin çərçivəsində rayonun ayrı-ayrı ərazilərində yeni istirahət parkları tikilmiş, küçələrə və məhəllədəxili yollara asfalt örtüyü döşənmiş, müasir küçə fənərləri, dayanacaq qurucuları quraşdırılmışdır. Məhəllədəxili parklardan biri də 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 69 ünvanında salınmışdır.

"Təmiz Binəqədi" sosial layihəsinin tədbirlər planına uyğun olaraq, rayonda müxtəlif idman yarışları, vətənpərvərlik mövzusunda tədbirlər, habelə fəal gənclərin respublikanın müxtəlif bölgələrinə səfərləri təşkil edilmişdir. Layihə çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi və "Təbiət dostları" Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubu-

ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulmasını böyük əhəmiyyət daşıdığı vurğulanmışdır.

Sosial layihə çərçivəsində müxtəlif xarakterli tədbirlərin, müsabiqələrin keçirilməsi istiqamətində də ciddi işlər görülmüşdür. "Ən təmiz obyekt", "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb" və "Ən təmiz fərdi ev" müsabiqələrinin icrası uğurla yekunlaşmış, qaliblər mükafatlandırılmışdır. "Ən təmiz sahibkarlıq obyektini" müsabiqəsində rayon ərazisində fəaliyyət göstərən 50-yə yaxın sahibkarlıq subyekti iştirak etmiş, "Letterpress" MMC, "Lala" restoranı və "Altis Group of Companies" müsabiqənin qalibləri olmuşlar.

İki aya yaxın davam edən "Ən təmiz MKİS" müsabiqəsinə isə oktyabrın 1-də yekun vurulmuşdur. Mükafatlandırma mərasimində Binə-

mükafatlandırılaraq diplomlarla təltif edilmişlər. Dekabrın 17-də keçirilən tədbirdə "Ən təmiz səhiyyə müəssisəsi" müsabiqəsində 3 tibb ocağı - Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası, 20 saylı uşaq poliklinikası və "HB Güvən" klinikası qalib olmuşlar.

2015-ci ilin apreldən "Təmiz Binəqədi" layihəsinin icrası istiqamətdə başlanmış işlər bir qədər də intensivləşdirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I Avropa Oyunlarına hazırlıqla bağlı 244 və 263 nömrəli sərəncamları təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar aprelin 2-də rayonda xüsusi qərarlaq yaradılmışdır. Tədbirlər Planına müvafiq olaraq, I Avropa Oyunlarının təbliği ilə bağlı yerlərdə sakinlərlə səyyar görüşlər keçirilmiş, fləş-möblar və orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə ictimai tədbirlər təşkil olunmuşdur.

"Bakı 2015" ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonu ərazisində yerləşən idman obyektlərinə baxış keçirilmişdir. Ötən müddət ərzində məktəblilər arasında Avropa Oyunları ilə bağlı təbliğat-təşviqat işləri davam etdirilmiş, onlara bu mötəbər yarış barədə ətraflı məlumat verilmişdir.

Aprelin 28-də birinci Avropa Oyunlarına hazırlıqla bağlı daha bir müşavirə keçirilmişdir. Tədbirdə rayon ərazisində yarışların keçirilməyi obyektlərdə, kütləvi istirahət yerlərində, çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, sanitariya təhlükəsizliyin təmini, Oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi, çimərliklərdə aparılan monitorinqlərin nəticələri və sair məsələlər müzakirə edilmişdir. Bundan əlavə, aprelin 29-da Binəqədi rayonu, Adil Məmmədov küçəsi 119 ünvanındakı parkda "Bakı 2015" ilk Avropa Oyunlarına həsr olunmuş "Elimizə qonaq gəlir" adlı tədbir keçirilmişdir.

Bu müddət ərzində idman tədbirinin sosial şəbəkələrdə təbliği də diqqət mərkəzində saxlanılmışdır. Mayın 7-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən növbəti iclasda Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar yaradılmış qərarların İş Planının icra vəziyyəti müzakirə olunmuşdur.

Birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən layihə və tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, jurnalistlər arasında "Təmiz Binəqədi" mövzusunda yazı müsabiqələri təşkil edilmişdir.



təlif fon görüntüləri ilə sosial şəbəkələrdə geniş yayılmış, layihə ilə əlaqədar şəkillər paylaşılıb, rayon ərazisindəki monitorlarda video-çarxlar yerləşdirilmişdir. Müəssisə və təşkilatların istismarında

də yaxından iştirak etmişlər. Aksiyalar zamanı ərazilər polietilen tullantılardan və plastik qablarından təmizlənmə, toplanan polietilen tullantılar təkrar emalə göndərilmişdir. Bu müddət ərzində Binəqə-

Binəqədi RİH başçısı Aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər iştirak etmişlər. Aksiyada dekorativ ağaclarla yanaşı, meyvə ağaclarının da əkilməsi sakinlər tərəfin-



"Layihə ilə əlaqədar keçirilən tədbirlər", "Layihə mətbuatda" və "Videoqalereya" altbölmələri yaradılmışdır. Rayon icra hakimiyyətinin saytında, həmçinin, "Bakı 2015" ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar vaxtın geriyə hesablanması üçün saat quraşdırılmışdır.

Binəqədi RİH başçısı Aparatının qəbul monitorunda və infoköşklərdə də layihə haqqında məlumatlar yerləşdirilmişdir. Eyni zamanda, "Təmiz Binəqədi" layihəsi barədə informasiya xarakterli 20 min ədəd bildiriş hazırlanaraq sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə paylanılmışdır. Bundan əlavə, layihə ilə əlaqədar 1100 ədəd poster hazırlanaraq paylanılmışdır.

"Sakinlərin Mürcəci Xidməti-1646"ya gələn zənglər zamanı avtomatlaşdırılmış məlumatların verilməsi; rayon icra hakimiyyətinə qəbul edilən sakinlərlə bildirişlərin təqdim olunması; qəbul mo-

olan nəqliyyat vasitələrinə, pərakəndə ticarət obyektlərinə, həmçinin digər təsərrüfat subyektlərinə poster və loqolar vurulmuşdur. Parklarda və yaşillıq zonalarında işıqlandırılmış banerlər yerləşdirilmiş, Azadlıq prospektində yerləşən keçidin, habelə Rəsulzadə qəsəbəsi ərazisində yerləşən dəmiryol körpüsünün hər iki tərəfinə "Evimiz təmiz saxlayaq, Binəqədi evimizdir!" şüarları ilə reklam banerləri vurulmuşdur.

Bakı-Sumqayıt yolunun rayon ərazisinə düşən hissəsində "Təmiz Binəqədi" layihəsinə uyğun işıqlı lövhələr asılmışdır. Rayonun giriş hissəsində Avropa Oyunlarının loqosu quraşdırılmışdır. 2000 ədəd məişət tullantıları konteynerlərinin üzərində "Təmiz Binəqədi" sözləri yazılmış və loqosu vurulmuşdur. Məişət tullantısı daşıyan xüsusiləşdirilmiş maşınların yük hissəsində - bortun üzərində rayonun görüntüləri fonunda "Təmiz Binəqədi" loqosu yerləşdirilmişdir.

di Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ərazisində, Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbəsində keçirilən çoxsaylı iməciliklərdə 2300 nəfərə yaxın rayon sakini iştirak etmişdir. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları məişət tullantılarının atıldığı ərazilərdə dezinfeksiya işləri aparmışlar. Ənənəyə müvafiq olaraq, hər həftənin son günü rayonun bu və digər ərazilərində iməciliklər keçirilmişdir.

Yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində keçirilən ağacəkmə kampaniyası 2014-cü ilin oktyabr, noyabr, dekabr və 2015-ci ilin aprel-may aylarına təsadüf etmişdir. "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində rayon icra hakimiyyətinin və "Bank of Bakı"-nin birgə təşkilatçılığı ilə oktyabrın 9-da genişmiqyaslı ağacəkmə aksiyası təşkil edilmiş, "Dərnəgül" metrostansiyasının yaxınlığında yüz ədəd ağac əkilmişdir. Digər yaşıl-



dən müsbət qarşılansın. Ötən il noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Ümumres-

nun təşkilatçılığı ilə veloyürüş keçirilmişdir. Yarışa müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrupuna mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin

qədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, yerli idarə və müəssisələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Müsabiqənin yekunu olaraq 8-ci mikrorayonda yerləşən



publika yaşıllaşdırma marafonu çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilmişdir. Bu aksiyalarda Binəqədi Rayon İcra Haki-

ştirakı tədbirə əlavə rəng qatılmışdır. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunmuş açılış mərasimində yürüşün əhəmiyyətindən danışılmış,

1 saylı Mənzil-Kommunal İstismar Sahəsi qalib elan edilmişdir. "Ən təmiz bağça" müsabiqəsinə sentyabrın 20-də yekun vurulmuş, müsabiqədə iştirak edən bağçalar



İlk Avropa Oyunları – Şərq və Avropa mədəniyyətini birləşdirən körpü

ESMİRA ORUCOVA

Qədim Yunanıstanda əsas qoyulmuş Olimpiya Oyunlarının gözəl ənənələri var. İlk Olimpiya Oyunları bir qayda olaraq mədəniyyət və incəsənət tədbirləri ilə müşayiət olunub: şairlər şeir oxuyub, musiqçilər əsərlər ifa edib, teatr tamaşaları göstərilib. Olimpiya Oyunlarının bərpasına nail olmuş Pyer de Kuberten 1906-cı ildə oyunlar dövründə incəsənət müsabiqələrinin təşkili ideyasını ortaya atıb. 1912-1948-ci illərdə belə müsabiqələr bilavasitə Olimpiya Oyunlarının proqramına daxil edilib. Həmin müsabiqələrdə memarlıq, rəngkarlıq və heykəltəraşlıq işləri nümayiş etdirilib, bədii və musiqi əsərləri ifa olunub. Həmçinin, müsabiqə laureatlarının əsərləri Olimpiya medalları ilə mükafatlandırılıb. Bu gözəl ənənələr hazırda bir qədər başqa şəkildə davam etdirilib.

Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının vətəni Azərbaycan olduğundan, növbəti illərdə keçiriləcək bütün Oyunların açılış mərasimində idmançılarımız hamıdan öndə addımlayacaq. Bu, ölkəmizin həm nüfuzunun, həm də şən-şöhrətinin artmasına zəmin yaradır.

Birinci Avropa Oyunları ölkəmizin zəngin mədəni irsinin, incəsənətinin, turizm imkanlarının, qonaqpərvərlik ənənələrinin dünyaya təqdimatı baxımından gözəl fürsətdir. İlk Avropa Oyunları çərçivəsində ölkəmizdə mühüm mədəniyyət və incəsənət tədbirləri keçiriləcək, idman və incəsənət, idman və ətraf mühit, idman və sağlamlıq, idman və gənclərin asudə vaxtı, habelə digər sosial sahələr üzrə müsabiqələr təşkil olunub.

Azərbaycanda keçirilən beynəlxalq musiqi, incəsənət festivalları dünyada geniş əks-səda doğurmaqdadır. Mədəniyyətimizin təbliğinə xidmət edən tədbirlərin, genişmiqyaslı layihələrin yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri var. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatı dəstəyi ilə ötən illərdə Avropa Oyunları ilə bağlı mühüm tədbirlər təşkil olunub.

Ötən il sentyabrın 19-28-də Parisdə "Baku-2015" Avropa Oyunlarının təqdimatı ilə yanaşı, Azərbaycan incəsənəti də yüksək səviyyədə nümayiş etdirilib. Təqdimat məra-

simində iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixini, milli və modern ənənələrini əks etdirən kitablar təqdim olunub. Burada təşkil olunan konsertdə Azərbaycanın caz musiqisi tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim edilib. Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində festivallar və konqreslər sarayında bir neçə sərgini özündə birləşdirən "Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi" sərgisi də təşkil olunub. Tamaşaçılar tərəfindən maraqla qarşılanan həmin sərgidə rəssamlar – Xalidə Səfərova və Kamil Nəcəfzadənin 50-dən çox rəsm əsəri yer alıb. Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün

tanbul şəhərlərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında birinci Avropa Oyunlarına həsr olunmuş buklet və broşürlər paylanılıb. 2 fevral – Gənclər Günü ilə bağlı keçirilən "Gəncliyin səsi" incəsənət festivalında, Azərbaycan Incəsənət Festivalında ilk Avropa Oyunları ilə bağlı materiallara geniş yer verilib.

Birinci Avropa Oyunları ilə bağlı Azərbaycana gəlmiş turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsi də diqqət mərkəzindədir. Paytaxtda yerləşən turizm obyektlərində xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi üçün aidiyyəti qurumlar tərəfindən müvafiq

istiqamətləri, yaş yuz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunub. Rəngbərəng ilmələrdən toxunan zərif, bən-zərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan sadəcə gözəl əl işi kimi görünməyə əslində, özündə bir dünyalıq şir gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsilərdən-nəsilərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. İlk Avropa Oyunlarının təqdimat mərasimində həmçinin qədim misgərlik nümunələri, musiqi alətləri, milli geyimlərimiz barədə məlumat verilib. Bu təqdimatlar sürətlə inkişaf edən ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirləri necə yüksək səviyyədə həyata keçirmək qüdrətində olduğunu bir daha sübut edir.

Ümumiyyətlə, son üç il ərzində beynəlxalq kitab və turizm sərgilərində, musiqi və kino festivallarda birinci Avropa Oyunlarının geniş təbliğinə xüsusi önəm verilib. Minsk, London, Budapeşt, Praqa, Moskva, Frankfurt, İs-

tanbul şəhərlərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında birinci Avropa Oyunlarına həsr olunmuş buklet və broşürlər paylanılıb. 2 fevral – Gənclər Günü ilə bağlı keçirilən "Gəncliyin səsi" incəsənət festivalında, Azərbaycan Incəsənət Festivalında ilk Avropa Oyunları ilə bağlı materiallara geniş yer verilib.

Birinci Avropa Oyunları ilə bağlı Azərbaycana gəlmiş turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsi də diqqət mərkəzindədir. Paytaxtda yerləşən turizm obyektlərində xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi üçün aidiyyəti qurumlar tərəfindən müvafiq

istiqamətləri, yaş yuz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunub. Rəngbərəng ilmələrdən toxunan zərif, bən-zərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan sadəcə gözəl əl işi kimi görünməyə əslində, özündə bir dünyalıq şir gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsilərdən-nəsilərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. İlk Avropa Oyunlarının təqdimat mərasimində həmçinin qədim misgərlik nümunələri, musiqi alətləri, milli geyimlərimiz barədə məlumat verilib. Bu təqdimatlar sürətlə inkişaf edən ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirləri necə yüksək səviyyədə həyata keçirmək qüdrətində olduğunu bir daha sübut edir.

Ümumiyyətlə, son üç il ərzində beynəlxalq kitab və turizm sərgilərində, musiqi və kino festivallarda birinci Avropa Oyunlarının geniş təbliğinə xüsusi önəm verilib. Minsk, London, Budapeşt, Praqa, Moskva, Frankfurt, İs-

tanbul şəhərlərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında birinci Avropa Oyunlarına həsr olunmuş buklet və broşürlər paylanılıb. 2 fevral – Gənclər Günü ilə bağlı keçirilən "Gəncliyin səsi" incəsənət festivalında, Azərbaycan Incəsənət Festivalında ilk Avropa Oyunları ilə bağlı materiallara geniş yer verilib.

Birinci Avropa Oyunları ilə bağlı Azərbaycana gəlmiş turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsi də diqqət mərkəzindədir. Paytaxtda yerləşən turizm obyektlərində xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi üçün aidiyyəti qurumlar tərəfindən müvafiq

istiqamətləri, yaş yuz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunub. Rəngbərəng ilmələrdən toxunan zərif, bən-zərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan sadəcə gözəl əl işi kimi görünməyə əslində, özündə bir dünyalıq şir gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsilərdən-nəsilərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. İlk Avropa Oyunlarının təqdimat mərasimində həmçinin qədim misgərlik nümunələri, musiqi alətləri, milli geyimlərimiz barədə məlumat verilib. Bu təqdimatlar sürətlə inkişaf edən ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirləri necə yüksək səviyyədə həyata keçirmək qüdrətində olduğunu bir daha sübut edir.

Ümumiyyətlə, son üç il ərzində beynəlxalq kitab və turizm sərgilərində, musiqi və kino festivallarda birinci Avropa Oyunlarının geniş təbliğinə xüsusi önəm verilib. Minsk, London, Budapeşt, Praqa, Moskva, Frankfurt, İs-

“İnstaBaku-2015” layihəsinin təqdimat mərasimi

ESMİRA

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İnstaBaku-2015” adlı layihənin açılış mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və təşkilatın Gənclər Birliyinin sədri Mahmud Məmmədov, “İnnovativ biznes inkubator” layihələri və kommunikasiya departamentinin rəhbəri Nihat Allahyarlı, “Baku-2015” in rayon kömədləri və fəal gənclər iştirak ediblər.

Bildirilib ki, layihənin icrasında əsas məqsəd birinci Avropa Oyunlarına hazırlaşan ölkəmizin tarixi, mədəniyyəti və təbii gözəlliklərini sosial şəbəkələr vasitəsilə təbliğ etməkdir. Tədbirdə çıxış edən Qüdsi Bayramov Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğıdan söz açıb,



layihənin təşkilində əməyi keçən gənclərə təşəkkürünü bildirdi. O, eyni zamanda, Binəqədi rayonunun hər zaman gəncliyin nəbzini tutan biləcək layihələrə dəstək verməyə hazır olduğunu vurğulayıb, qeyd edib ki, rayon gəncləri onlara göstərilən diqqət və qayğının nəticəsi olaraq yaradılan şəraitdən maksimum istifadə edə bilər, görülən işlərə böyük töhfələr verirlər. Q.Bayramov birinci Avropa Oyunlarının ölkəmiz üçün önəmini xüsusi vurğulayaraq, gəncləri bu möhtəşəm idman hadisəsinin gedişində daha aktiv iştiraka çağırıb.

Sevinc Abdullayeva yetişməkdə olan yüksək potensiallı gənclərin ölkənin gələcəyi olduqlarını vurğulayıb. O, Binəqədi rayonunun ilk Avropa

Oyunlarına yüksək səviyyədə hazırlaşdığını bildirərək görülən işlərdə gənclərin fəallığını diqqətə çəkib.

Daha sonra çıxış edənlər – Mahmud Məmmədov və Nihat Allahyarlı vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir ölkə vətəndaşının bu Oyunlarda könüllü kimi iştirakının vacibliyini vurğulayıb.

Sonda layihə rəhbəri Dilarə Zamanova və icraçı direktoru Abid Səriyev layihə çərçivəsində keçiriləcək müsabiqənin şərtlərini və qeydiyyat proseduru gənclərin diqqətinə çatdırıblar. Təşkilatçılar, həmçinin, layihənin icrasına verdiyi dəstəyə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib

MAIL AĞAXANOV

I Avropa Oyunlarının yarışlarının keçiriləcəyi idman obyektlərinə gedən yollar əsaslı təmir olunub: Binəqədi rayonunun ərazisində yerləşən Bakı Atıcılıq Mərkəzinə və Dağ Velosiped Parkına aparacaq yolların gələcək qonaqların və sakinlərin istifadəsinə tam hazırdır.

Bakı Atıcılıq Mərkəzinə gedən yolda cizgi xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin rənglənməsi işləri başa çatıb. Uzunluğu 1,4 kilometr, eni 21,5 metr olan yolun sağ və sol tərəfində idman yarışları əks etdirən fotostentlər quraşdırılıb. Mərkəzə gedən yolda müasir işıqlan-

4 hərəkət zolağından ibarətdir. On beş aşırımdan ibarət körpünün uzunluğu 451 metr, eni 13 metrdir. Bu yolların istifadəyə verilməsi Beynəlxalq Avtovağzalın Qazax-Gürçüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərhətin daşı-

dırma sistemi quraşdırılıb, yaşıllıqlar salınıb. Bu yoldan oyunlar başa çatana qədər yalnız xüsusi təşkil olunmuş marşrutlar və buraxılış üçün icazəsi olan avtomobillər istifadə ediləcək.

Bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun "Avtovağzal dairəsi" adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Ümumi uzunluğu 1070 metr olan yolun körpüyə qədərki hissəsinin eni 22 metrdir və



yan avtobuslar, o cümlədən Sumqayıt istiqamətində gələn nəqliyyat vasitələrinin birbaşa Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna rahat və manəəssiz şəkildə çıxmasına şərait yaradır.

Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə qədər olan təqribən 400 metrlik giriş yolunda və dairədə aparılan təmir-tikinti işləri də başa çatdırılıb. Biləcəri enişindən dairəyə doğru olan yolun eni 11 metr, 22 metrədək genişləndirilib. Sözügedən ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraş-

dırılıb, geniş abadlıq işləri aparılıb. Bundan başqa, səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub.

Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib. Ərazidə abadlıq işləri görülüb.

Bakı Atıcılıq Mərkəzi idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunacaq aparacaq. Medal uğrunda tapança, tüfəng və ov tüfəngi növləri üzrə 19 fərdi və komanda yarışları keçiriləcək.

Dağ Velosipedi Parkı Bakı Atıcılıq Mərkəzindən cənubda, "Baku-2015" Avropa Oyunları üçün hazırlanmış müvafiq yerdir. Bura Azərbaycanın dağ velosipedi yarışlarının keçirilməsi məqsədilə inşa olunmuş ilk veloparkdır. Dağ Velosipedi Parkının tamaşaçı tutumu 1670 nəfərdir. Avropa Oyunlarında velosiped yarışları iyunun 13-də keçiriləcək, ümumilikdə, 77 idmançı 2 qızıl medal uğrunda mübarizə aparacaq.



Uğurlar, Azərbaycan!



İtaliyalı voleybolçu: Bakıya uğurlu nəticə göstərmək üçün gəlmişik

İtaliyanı "Bakı-2015"də təmsil edəcək qadın voleybol komandası yarışın güclüləri sırasındadır. Yığmanın üzvləri gərgin mübarizə şəraitində keçəcək yarışlara fiziki və psixoloji cəhətdən tam hazırdırlar. Komandanın iddialı oyunçularından biri Miriam Silla yarışlarla bağlı fikirlərini bölüşüb: "Bakıya uğurlu nəticə göstərmək üçün yola düşürük. Yarışlarda birincilik uğrunda əlimizdən gələni edəcəyik. Hamımız lider olmaq əzmindəyik. Perspektivli idmançıların kəşf edilməsi üçün "Bakı-2015" yaxşı fürsətdir".

İtaliyanı "Bakı-2015"də təmsil edəcək qadın voleybol komandası yarışın güclüləri sırasındadır. Yığmanın üzvləri gərgin mübarizə şəraitində keçəcək yarışlara fiziki və psixoloji cəhətdən tam hazırdırlar. Komandanın iddialı oyunçularından biri Miriam Silla yarışlarla bağlı fikirlərini bölüşüb: "Bakıya uğurlu nəticə göstərmək üçün yola düşürük. Yarışlarda birincilik uğrunda əlimizdən gələni edəcəyik. Hamımız lider olmaq əzmindəyik. Perspektivli idmançıların kəşf edilməsi üçün "Bakı-2015" yaxşı fürsətdir".

"Bakı-2015" Avropa idmanı üçün yaxşı başlanğıcdır

Almaniyanın yunan-Roma güləşi üzrə Avropa çempionu Frank Stabler Azərbaycanı keçiriləcək birinci Avropa Oyunlarında qızıl medal qazanmaq niyyətindədir.

İlk Avropa Oyunları ilə bağlı fikirlərini Almaniyanın "sport1.de" saytı ilə bölüşən F.Stabler Bakıda əsl idman rəqabətinin olacağını bildirdi. O deyib: "Mən qızıl medal uğrunda mübarizə aparacağam. Hesab edirəm ki, əsl idman mübarizəsi üçün Azərbaycandan daha yaxşı yer ola bilməz. Çünki Bakıda 12 min tamaşaçı qarşısında tatamiyə çıxacağıq. Biz güləşçilər meydana olarkən həmişə qızgın atmosferin olmasını arzulayırıq. Almaniya güləşi "Bakı-2015" üçün yaxşı başlanğıc adlandırılır.



çempionatlarının nadir hallarda 1000 nəfər tamaşaçısı olur. Ümid edirəm ki, Bakıda daha böyük atmosferlə qarşılaşacağam".

Almaniya güləşi "Bakı-2015" üçün yaxşı başlanğıc adlandırılır.

BŞH-nin Texniki İnteraktivləşdirmə və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qurbanov Ziyadxan Səməd oğlunun adına 14.02.1998-ci il tarixdə 20 yanvar küçəsi 37 a ünvanı üzrə 45 saylı mənzilə verilmiş MH seriyalı, 128165 nömrəli Qeydiyyat vəsiqəsi itdiyi üçün **etibarsız sayılır**.

Birinci Avropa Oyunlarının açılış mərasimi unudulmaz hadisə olacaq

"Bakı-2015" birinci Avropa Oyunlarının iyunun 12-də keçiriləcək açılış mərasimi dünya idmanının ən təcrübəli və tanınmış peşəkarlarından sayılan xanım Katerina Uqvu tərəfindən təşkil edilən genişmiqyaslı tədbirlərlə müşayiət olunacaq. Əslən Mançesterdən olan K.Uqvu 2002-ci ildə doğma şəhərində keçirilən tədbirdən etibarən beynəlxalq idman aləmində mərasimlərin peşəkar prodüserinə çevrilib.

"Bakı-2015"-dən bildirdilər ki, o, Mançester stadionunda XVII birlik oyunlarının bağlanış mərasimindən sonra 2006-cı ildə Qətərin paytaxtı Dohada keçirilən XV Asiya Oyunlarının açılışını da təşkilatçısı olub. Bundan əlavə, K.Uqvu 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin strateji hissəsinin baş prodüseri kimi mühüm vəzifənin öhdəsindən bacarıqla gəlib.

O, "Bakı-2015"-dən əvvəl 2012-ci ildə Londonda keçirilən Olimpiya və Paralimpiya Oyunları üzrə mərasimlərin icraçı prodüseri olub. K.Uqvu London Olimpiadasına verdiyi mühüm töhfəsinə görə 2013-cü ildə Britaniya İmperiyası Ordeni ilə təltif edilib.

"Bakı-2015" Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş



direktoru Saymon Kleq bu barədə deyib: "Bakıda ilk Avropa Oyunlarını təşkil etmək istiqamətində geniş təcrübəyə malik K.Uqvu ilə işlədiyimiz üçün bəxtimiz gətirib. Katerina son 20 ildə bu işlərdə böyük nüfuz qazanıb. Onun adı dünya idman sahəsinin ən yaddaqalan mərasimlərində çəkilir".

K.Uqvu bildirdi: Tədbiri təşkil edən ölkənin mədəni irsinin təbiətinə görə hər bir mərasim özünəməxsus olmalıdır. "Bakı-2015" də fərqli olacaq. Azərbaycan gənc ölkə olsa da, öz mədəniyyəti ilə fəxr edir

və bu da mərasimdə əks etdiriləcək.

Bizim komandanın bacarıqlı üzvləri ilə yanaşı, açılış mərasiminin tərtibatçısı, bədii direktorumuz Dimitris Papayoannou və bağlanış mərasiminin bədii direktoru Ceyms Hadli də fəaliyyət göstərirlər. Eyni zamanda, yüksək istedadlı azərbaycanlı gənclərdən ibarət könüllülər də bizə dəstək verirlər. Bakı Olimpiya Stadionunun heyranəmiz quruluşu bu ölkənin idman tarixində ən möhtəşəm gecə üçün əla proqram hazırlamağa imkan verir".

Katerina Akkra, Adelaida, Antverpen, Los-Anceles, Meksiko və Nyu-Yorkda bir çox beynəlxalq incəsənət festivalının tərtibatçısıdır. O, 1997-ci ildə canlı incəsənət üzrə inkişaf agentliyini təsis edib, 2001-ci ildə isə agentliyin direktoru olub. K.Uqvu 1991-ci ildən 1997-ci ilə qədər proqramlaşdırma, kuratorial və tapşırıqların verilməsi ilə bağlı tədbirlər keçirməklə Londonda, Müasir İncəsənət İnstitutunun canlı incəsənət şöbəsində direktor müavini vəzifəsində çalışmışdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

Bakı Tekstil Fabriki

İdmançılarımıza "Bakı-2015" İlk Avropa Oyunlarında uğurlar arzulayırıq!

İTİM

"İstehsalat-tikinti Mexanikləşdirmə" MMC möhtəşəm idman bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir!

Altis GROUP OF COMPANIES

İdmançılarımıza yeni qələbələr arzusu ilə...

Akabe inşaat

"Akabe İnşaat" Avropa Oyunları iştirakçlarına müvəffəqiyyətlər arzu edir!